

“Unibank” Kommersiya Bankı”
Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin 17 avqust 2026-cı il tarixli
39 sayılı Protokolu ilə təsdiq edilmişdir.

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin
2026-cı ilin 01.01.2026-30.06.2026 dövrü üçün
YARIMİLLİK HESABATI

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	Emitentin tam adı: “UNİBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti; qısaldılmış şəkildə “UNİBANK” Kommersiya Bankı Dövlət qeydiyyat tarixi: 27.07.1992, Dövlət qeydiyyat nömrəsi və VÖEN: 1300017201
2. Emitentin hüquqi ünvanı və olduğu yer;	Ünvan: Azərbaycan Respublikası, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, 384-cü məhəllə, Rəşid Behbudov küçəsi 55
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyatı alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Emitent öz hazırkı adını “MBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 6 dekabr 2002-ci il tarixli Səhmdarlarının Ümumi Yığıncağının qərarı (Protokol № 2) və 27 dekabr 2002-ci il tarixdə “UNİBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş dəyişiklik əsasında almışdır. Bank “PROMTEXBANK” Səhmdar Kommersiya Bankının və “MBANK” Səhmdar Kommersiya Bankının Səhmdarlarının 16 sentyabr 2002-ci il tarixli birgə Ümumi Yığıncağının qərarına (protokol № 1) və 15 oktyabr 2002-cil il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Nizamnaməsinə əsasən “PROMTEXBANK” Səhmdar Kommersiya Bankının “MBANK” Səhmdar Kommersiya Bankına qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Bu qoşulma nəticəsində “PROMTEXBANK” Səhmdar Kommersiya Bankının bütün hüquq və vəzifələri “MBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Emitent “MBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla onun bütün hüquq və öhdəliklərini əldə etmişdir.
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	Olmayıb
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı	Olmayıb

haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	Deyil.
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	Bank fəaliyyəti
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	14 dekabr 2010-cu il tarixli 73 sayılı bank fəaliyyətinin həyata keçirilməsi üçün Bank lisenziyası. Fəaliyyət növləri: Milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarının məcmu halda həyata keçirilməsi və "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərinin həyata keçirilməsi. Lisenziya müddətsizdir.
9. emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Kreditlərin verilməsi, Əmanətlərin cəlb olunması, hesablaşma kassa əməliyyatları və digər bank əməliyyatları
10. emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	İşçi sayı: I rübün sonu – 2076 nəfər II rübün sonu – 2123 nəfər
11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Müşahidə Şurası: Qəribov Eldar Mahmud oğlu (Sədr) Hüseynov Faiq Arif oğlu (Sədrin müavini) Quliyev Emin Natiq oğlu (üzv) Kamen Zahariyev (müstəqil üzv) Verner Klaes (müstəqil üzv) İdarə Heyəti: Qədirov Heybət Həsənağa oğlu (Sədrin vəzifələrini müvəqqəti icra edən) Zeynalov Faiq Vahib oğlu (üzv) Quliyev İlkin Alik oğlu (üzv) Grab Andrey Romanoviç (üzv) Audit Komitəsi: Kamen Zahariyev (Sədr) Tağıyeva Səbinə Ramizovna (üzv) Balayev Samir Həsən oğlu (üzv)
12. emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;	7 fiziki şəxs adı adlı səhm sahibi

13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	Qəribov Eldar Mahmud oğlu - 47 799 221 ədəd sənədsiz, adlı adi səhm; Emitentin nizamnamə kapitalında 94.0763 % paya malikdir.
14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	1. “Unicapital” Açıq Səhmdar Cəmiyyəti - hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 55, 384-cü məhəllə, faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, Caspian Plaza Biznes Mərkəzi, 10-cu mərtəbə, VÖEN: 1401258741 olan – nizamnamə kapitalında pay- 100%; 2. “Azərbaycan Kredit Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti - ünvanı “World Business Center” iş mərkəzi, Səməd Vurğun küç. 43, VÖEN: 1305349901 olan - nizamnamə kapitalında pay - 12.50%.
15. emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:	
15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvanı):	1. Bakı şəhəri, R.Behbudov küçəsi 55 ünvanında 12.03.2026-cı il tarixində Səhmdarların növbədənkənar ümumi yığıncağı; 2. Bakı şəhəri, R.Behbudov küçəsi 55 ünvanında 25.05.2026-cı il tarixində Səhmdarların növbədənkənar ümumi yığıncağı. 3. Bakı şəhəri, R.Behbudov küçəsi 55 ünvanında 29.06.2026-cı il tarixində Səhmdarların illik ümumi yığıncağı
15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar;	12.03.2026-cı il tarixində Səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul edilən qərarlar (01 sayılı protokol): 1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi. 2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi. 25.05.2026-cı tarixində Səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul edilən qərarlar (02 sayılı protokol): 1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

	29.06.2026-cı tarixində Səhmdarların İllik ümumi yığıncağında qəbul edilən qərarlar (03 sayılı protokol): 1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi; 2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi; 3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi
16. emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: 16.1. əqdin məbləği; 16.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi;	Belə əqd bağlanılmamışdır.
17. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar: 17.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği; 17.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	Aidiyyəti şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği: 1 877 460 manat; Ümumi sayı: 53 ədəd; Müştəri baxımından – 26 fiziki şəxs.
18. hesabatın açıqlanma mənbəyi haqqında məlumat	“Unibank” Kommersiya Bankının rəsmi saytı və kütləvi informasiya vasitələri, qanunvericiliklə müəyyən edilmiş vahid məlumat resursu

İdarə Heyətinin Sədri

Valentin Morozov

**İdarə Heyətinin üzvü,
Baş maliyyə inzibatçısı**

David Qabelaşvili



Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

	(min manatla)
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	178,986
a) Adi səhmlər (tam ödənilmiş paylar)	138,200
b) Qeyri-kumulyativ müddetsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	484
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	40,302
d1) əvvəlki illərin mənfəəti (zərəri)	40,302
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	-
e) Digər	-
2. I dərəcəli kapitaldan tutulmalar	22,213
a) Qeyri-maddi aktivlər	22,213
b) Təxirə salınmış vergi aktivləri	-
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	156,773
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	97,592
a) Cari ilin mənfəəti	17,200
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	18,168
c) Kapitalın digər komponentləri	62,224
c1) kumulyativ müddetsiz imtiyazlı səhmlər	-
c2) subordinasiya borc öhdəlikləri	62,224
d) Digər vəsaitlər	-
5. Məcmu kapital (3+4)	254,365
6. Məcmu kapitaldan tutulmalar :	590
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı	300
b) Bütün digər investisiyalar (xalis)	290
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	253,775
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	1,741,627
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	-
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	15,044
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	29,280
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	186,439
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	33,406
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	1,387,818
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	89,640

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt	
9. I dərəcəli kapitalin adekvatlıq əmsali	6.5%	5.5%	9.0%	
10. məcmu kapitalin adekvatlıq əmsali	12.5%	10.5%	14.6%	
11. Leverec əmsali	minimum 5%	minimum 4%	6.5%	

İdarə Heyətinin Sədri

Valentin Morozov

İdarə Heyətinin üzvü,

David Qabelashvili

Baş maliyyə inzibətçisi



Maliyyə vəziyyəti haqqında hesabat

		Hesabat dövrü	Ötən ilin sonu
1	Aktivlər:	2,311,377	2,132,917
1.1	Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklanmış nağd vəsait	287,471	385,363
1.2	Ticarət və investisiya qiymətli kağızları	62,535	69,485
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər	182,538	43,900
1.4	Banklar və digər maliyyə institutlarına verilən kreditlər	16,541	6,915
1.5	Müştərilərə verilmiş kreditlər	1,464,510	1,304,631
1.5.1	a) istehlak kreditləri	659,812	647,205
1.5.2	b) biznes kreditləri	693,728	554,552
1.5.3	c) daşınmaz əmlak kreditləri	110,970	102,874
1.5.4	d) digər kreditlər	-	-
1.5.5	(Mümkün zərər üçün yaradılan məqsədli ehtiyat)	29,748	28,414
1.5.6	Müştərilərə verilmiş kreditlər (xalis)	1,434,761	1,276,217
1.6	Əmlak və avadanlıqlar	130,788	121,529
1.7	Qeyri-maddi aktivlər	22,213	24,307
1.8	Təxirə salınmış vergi aktivləri	-	-
1.9	Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-	-
1.10	Digər aktivlər	174,529	205,200
2	Öhdəliklər:	2,097,022	1,940,120
2.1	Depozitlər	1,379,075	1,377,937
2.1.1	a) fiziki şəxslərin depozitləri	1,112,818	1,089,067
2.1.2	b) hüquqi şəxslərin depozitləri	266,257	288,870
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	-	-
2.3	Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	487,399	337,232
2.4	Borc qiymətli kağızları	17,393	17,293
2.5	Cari vergi öhdəlikləri	2,300	8,863
2.6	Təxirə salınmış vergi öhdəliyi	-	-
2.7	Subordinasiya borc öhdəlikləri	85,019	54,419
2.8	Digər öhdəliklər	125,836	144,377
3	Kapital:	214,355	192,796
3.1	Səhmdar kapitalı	138,200	138,200
3.2	Səhmin qiymətinin dəyişməsinə gəlir (zərər)	484	484
3.3	Bölüşdürülməmiş mənfəət	57,502	37,851
3.4	Ümumi ehtiyatlar:	18,168	16,261
3.4.1	a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	18,168	16,261
3.4.2	b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	-	-
3.4.3	c) digər ümumi ehtiyatlar	-	-
4	Cəmi öhdəliklər və kapital	2,311,377	2,132,917

İdarə Heyətinin Sədri

İdarə Heyətinin üzvü,

Baş maliyyə inzibatçısı



Valentin Morozov

David Qabelashvili

Məfəət və zərər haqqında hesabat

(min manatla)

		Cari dövr	Keçən ilin müvafiq dövrü
1	Faiz gəlirləri:	143,285	119,343
1.1	Müştərilərə verilmiş kreditlər	134,525	113,988
1.2	Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	712	260
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	3,014	1,154
1.4	Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	2,506	1,918
1.5	Digər faiz gəlirləri	2,528	2,022
1-1	Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar	- 3,773	- 3,176
2	Faiz xərcləri:	- 61,149	- 47,114
2.1	Depozitlər üzrə faizlər	- 43,209	- 35,857
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	-	-
2.3	Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər	- 13,275	- 8,719
2.4	Pul bazarı alətlərinə ödənilən faizlər	-	-
2.5	Qiymətli kağızlar üzrə faizlər	- 656	-
2.6	Subordinasiya borc öhdəlikləri üzrə faizlər	- 4,009	- 2,538
2.7	Digər faiz xərcləri	-	-
3	Xalis faiz gəliri/(zərəri)	78,362	69,052
4	Qeyri-faiz gəlirləri:	71,343	58,462
4.1	Alınan haqq və kommissiya gəliri	58,153	51,203
4.2	Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	12,849	6,768
4.3	Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/(zərər)	-	-
4.4	Digər gəlirlər	340	491
5	Qeyri-faiz xərcləri:	- 121,060	- 102,582
5.1	Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	- 42,503	- 36,953
5.2	Ümumi və inzibati xərclər	- 26,368	- 20,401
5.3	Amortizasiya xərcləri	- 8,035	- 6,094
5.4	Digər xərclər	- 44,154	- 39,133
6	Əməliyyat mənfəəti	28,645	24,933
7	(Mümkün zərərələr üçün yaradılan məqsədli ehtiyatlar)	- 9,145	- 16,280
8	Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	19,500	8,653
9	Mənfəət vergisi	- 2,300	- 1,765
10	Dövr üzrə xalis mənfəət	17,200	6,888

İdarə Heyətinin Sədri

Valentin Morozov

İdarə Heyətinin üzvü,

David Qabelaşvili

Baş maliyyə inzibətçisi



Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

		(min manatla)	
		Cari ilin əvvəlindən	Keçən ilin müvafiq dövrü
1	Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
1.1	Alınmış faizlər	58,771	30,347
1.2	Ödənilmiş faizlər	152,133	118,467
1.3	Alınmış haqq və komissiyalar	58,886	43,929
1.4	Ödənilmiş haqq və komissiyalar	58,153	49,729
1.5	Xarici valyuta əməliyyatlarından xalis gəlir	38,804	37,786
1.6	Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir	12,821	7,074
1.7	Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	-	-
1.8	Ödənilmiş ümumi və inzibati xərclər	42,503	36,953
1.9	Ümidsiz borclardan daxilolmalar	7,122	6,801
1.10	Alınmış digər əməliyyat gəlirləri	-	1,474
1.11	Ödənilmiş digər əməliyyat xərcləri	340	810
2	Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaiti	17,362	21,739
2.1	Əməliyyat aktivlərindən xalis artım/azalma	137,976	38,068
2.1.1	Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	280,449	80,731
2.1.2	Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	148,333	64,917
2.1.3	Digər aktivlərdə xalis artım (azalma)	175,129	77,083
2.2	Əməliyyat öhdəliklərindən xalis artım/azalma	43,013	61,268
2.2.1	Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan vəsaitlər üzrə xalis artım (azalma)	142,473	42,664
2.2.2	Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	180,768	64,628
2.2.3	Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	-	-
2.2.4	Digər öhdəliklərdə xalis artım (azalma)	1,138	40,534
3	Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti	39,433	62,498
3.1	Ödənilmiş mənfəət vergisi	79,205	7,721
4	Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri	3,560	4,796
5	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti	82,765	12,517
5.1	Əmlak və əvədlərin alınması və avans ödənişləri	-	-
5.2	Əmlak və əvədlərin satılmasından daxilolmalar	15,349	4,324
5.3	Qeyri-maddi aktivlərin alınması	-	2,449
5.4	Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	6,858	1,123
5.5	Alınmış dividendlər	0	-
5.6	Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	-	20
5.7	Digər	6,950	20,205
6	İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti	1	3
7	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti	15,256	17,184
7.1	Digər borc öhdəliklərinin əldə olunması	-	-
7.2	Digər borc öhdəliklərinin ödənilməsi	-	-
7.3	Subordinasiya borclarının əldə olunması	100	-
7.4	Subordinasiya borclarının ödənilməsi	-	-
7.5	Səhmdar kapitalının buraxılmasından daxilolmalar	-	5,115
7.6	Ödənilmiş dividendlər	-	-
7.7	Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	-	1,016
8	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri	100	4,099
9	Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	385,363	235,848
10	Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım/azalma	97,921	8,765
11	Məzənnə dəyişikliyin pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri	29	307
12	Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	287,471	244,307

İdarə Heyətinin Sədri

İdarə Heyətinin üzvü,

Baş maliyyə inzibatçısı



Valentin Morozov

David Qabelashvili